



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə
2011-ci ilin 1-ci müsabiqəsinin (EIF-2011-1(3)) qalibi olmuş
və yerinə yetirilmiş layihə üzrə

YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: Lifli optik lazerlər üçün perspektiv olan çoxkomponentli şüşəvari halkogenid yarımkəciriçi materialların alınması və elektron xassələri

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Mehdiyeva Səlimə İbrahim qızı

Qrantın məbləği: 24 000 manat

Layihənin nömrəsi: EIF-2011-1(3)- 82/2-M-20

Müqavilənin imzalanma tarixi: 1 sentyabr 2011-ci il


Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 sentyabr 2011-ci il – 1 sentyabr 2012-ci il

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:


1 Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üsul və yanaşmalar

Təqdim olunan layihədə samarium nadir elementi atomları ilə aşqarlanmış üçkomponentli şüşəvari halkogenid yarımkəciriçi (ŞHY) Se-As-Te və Se-As-S sistemlərinin lifli optikada tətbiq imkanlarının müəyyənləşdirilməsi məqsədilə ilkin mərhələdə qeyd olunduğu kimi, önce tədqiq olunan maddələrin sintezi həyata keçirilmiş və sintez olunan maddələrdən vakuumda termik buxarlandırma üsulu ilə müxtəlif qalınlıqlı ($d=2\div10\text{ }\mu\text{m}$) nazik təbəqələr alınmışdır. Lifli optika üçün nəzərdə tutulan bu maddələr üçün qoyulan əsas tələblərdən biri onların kristallaşmaya qarşı davamlı olmasıdır. Yalnız uzun müddət kristallaşmaya qarşı davamlı olan maddələrdə fiberlər üçün zəruri olan parametrlər(optik buraxma, əksolma və udulma əmsalları, optik itki) stabil qalır. Bu məqsədlə tədqiq olunan maddələrin(Se-As-Te və Se-As-S) kristallaşmaya qarşı davamlılığını sübut etmək üçün müxtəlif müddətlərdən sonra rentgen spektrləri çekilmiş və onların amorfluluğunun stabil qalması eksperimental olaraq sübut olunmuşdur(şəkil.1).




Şek.1.Şüşəvari halkogenid yarımkəçirici Se-As-Te və Se-As-S maddələrinin Rentgen spektrləri.

Şəkil.2-də təmiz və samarium nadir torpaq elementi atomları ilə aşqarlanmış üçkomponentli halkogenid şüşəvari yarımkəçirici (HŞY) Se-As-S:Sm_x ($x= 0.5 ; 1$ at%) sistemində optik buraxma əmsalının işığın dalğa uzunluğundan asılılığı təsvir olunmuşdur. Spektrdən göründüyü kimi, müxtəlif tərkibli nümunələr üçün dalğa uzunluğunun $\lambda=500+600$ nm intervalında buraxma əmsalının(T) qiyməti nəzərə alınmayacaq dərəcədə kiçikdir. Dalğa uzunluğunun $\lambda=600+710$ nm intervalında artması zamanı təmiz və $x=0.5$ at% samarium atomları ilə aşqarlanmış nazik təbəqəli nümunələrin optik buraxma əmsalının kəskin artması müşahidə olunur. Buna Urbax və ya eksponensial udulma oblastı da deyilir. Dalğa uzunluğunun $\lambda=710$ nm qiymətində təmiz Se-As-S nazik təbəqəsinin optik buraxma əmsalı T= 43.32% olduğu halda, samariumla aşqarlanmış Se-As-S:Sm_{0.5} ($x=0.5$ at%) nümunəsində T= 55.82%-ə qədər artmışdır. Beləliklə, samarium aşqarlarının (0.5 at%) əlavə edilməsi nümunələrin əhəmiyyətli dərəcədə şəffaflaşmasına səbəb olmuşdur. Aşqarın konsentrasiyası $x=1$ at% olan Se-As-S:Sm₁ tərkibində isə $\lambda=710$ nm olduqda isə T-nin qiyməti kəskin azalaraq 11.95% olmuşdur. Bu təcrubi fakt yuxarıda söylənilən nəticələrdən kəskin sürətdə fərqlənir. Beləliklə müəyyən olunmuşdur ki. $x=1$ at% Sm aşqarlı nümunənin şəffaflığı azalmış, yəni tündləşmə müşahidə olunmuşdur. Buraxma spektrinin $\lambda=710+1100$ nm intervalında T-nin dalğa uzunluğundan asılı olaraq spektral paylanması kəskin fərqlənən xüsusiyyətlərə malikdir. Belə ki, təmiz (Se-As-S) və samarium aşqarlı (Se-As-S:Sm_{0.5}) nazik təbəqəsinin optik buraxma əmsalı spektrin $\lambda=710+1100$ nm oblastında artaraq 43.32+59.93% və 55.84-65.64% intervallarında dəyişir. Lakin bunun əksi olaraq $x=1$ at% Sm aşqarlı Se-As-S:Sm₁ tərkibində buraxma əmsalının qiyməti spektrin müvafiq intervalında azalaraq 11.95+2.51% olmuşdur.



Şəkil.2. Təmiz və samarium aşqarlı ŞHY Se-As-S:Sm_x ($x=0, 0.5, 1\text{at\%}$) sistemlərinin optik buraxma spektrləri.

Şəkil.3-də müxtəlif konsentrasiyalarda samariumla aşqarlanmış Se-As-Te:Sm_x ($x=0.01\div1 \text{ at\%}$) nazik təbəqəli nümunələrin optik buraxma spektrləri göstərilmişdir.




Şəkil.3. Müxtəlif konsentrasiyalarda samariumla aşqarlanmış şüşəvari halkogenid yarımkəcərıcı Se-As-Te:Sm_x ($x=0.01\div1 \text{ at\%}$) nazik təbəqəli nümunələrin optik buraxma spektrləri.


Konsentrasiyadan asılı olaraq müxtəlif tərkibli nümunələrin buraxma spektrlərində dalğa uzunluğunun $\lambda=800\div950 \text{ nm}$ intervalında T -nin qiyməti $0.01\div2\%$ etrafında dəyişir. Samarium aşqarının atom faiz miqdarının ($x=0.1\text{at\%}-\text{ə kimi}$) artması ilə əvvəlcə şəffaflığın artması,

konsentrasyanın sonraki artması ($x=0.1+1\text{at}\%$) ise spektrde yenidən şəffaflığın tədricən azalması ilə nəticələnir. Alınmış təcrubi nəticələr Urbax udulma kənarının qiymətlərində də özünü göstərmişdir. Belə ki, konsentrasyanın artması ($x=0.1\text{at}\%-ə$ kimi) ilə əvvəlcə Urbax udulma kənarı spektrin qısa dalğa oblastına, daha sonra ($x=0.1+1\text{at}\%$ dəyişməsile) uzun dalğa oblastına doğru sürüşür.

Təqdim olunan hesabatın tədqiqat planına uyğun olaraq təmiz və nadir torpaq elementi atomları ilə aşqarlanmış şüşəvari halkogenid yarımkəciriçi $\text{Se}-\text{As}-\text{Te}: \text{Sm}_x$ və $\text{Se}-\text{As}-\text{S}: \text{Sm}_x$ maddələrinin vakuumda termik buxarlandırma üsulu alınan nazik təbəqəli ($2+10 \text{ mkm}$ qalınlıqlı) nümunələrində fotoluminesensiya spektrleri ölçülümuş (Şək.4, Şək.5) və alınan nəticələr yüksək defektlər modeli əsasında izah olunmuşdur. Fotoluminesensiya spektrindən göründüyü kimi, dalğa uzunluğunun $500+650 \text{ nm}$ intervalında geniş lümensensiya maksimumu müşahidə olunur. Şək.5-dən göründüyü kimi, samariumla aşqarlanmış $\text{Se}-\text{As}-\text{S}: \text{Sm}_x$ maddəsində $870+900 \text{ nm}$ aralığında yeni maksimum müşahidə olunur. Bu fakt samarium ionlarının təsiri ilə əlaqələndirilir. Müəyyən olunmuşdur ki, müxtəlif miqdarda ($0.01+1\text{at}\%$) samariumla aşqarlanmış $\text{Se}-\text{As}-\text{Te}: \text{Sm}_x$ və $\text{Se}-\text{As}-\text{S}: \text{Sm}_x$ tərkiblərinin fotoluminesensiya spektrlərində müşahidə olunan maksimumlar defektlərin yük halının dəyişməsi ilə bağlıdır. Belə ki, həyəcanlaşdırıcı işığın təsiri olmadıqda baxılan şüşəvari maddələrdə yüksək defektlər tarazlıq halında olduğundan cütleşməmiş elektronlara malik olmur.





Şək.4. Se-As-S şüşəvari halkogenid yarımkəciriçi sisteminin fotoluminesensiya spektri



Şek.5 Samarium aşşarlı Se-As-S:Sm_x ($x=1\text{at\%}$) şüşəvari halkogenid yarımkəciriçi sisteminin fotoluminesensiya spektri.

Buna görə də, həmin defektlər həm optik udulmaya, həm də elektron paramaqnit rezonans siqnalının müşahidə olunmasına səbəb olmur. Lakin həyecanlaşdırıcı işıq kvantının udulması nəticəsində yaranan tarazlılıqda olmayan yüksəşiyicilər tədqiq olunan şüşəvari yarımkəciriçilərin yürüklük aralığında lokalların iştirakı ilə rekombinasiya edirlər. Nəticədə, həyecanlaşdırıcı işıq kvantının udulması sayəsində yüklü defektlər elektron (deşik) zəbt edərək neytral hala çevrilir. Bu proses aşağıdakı reaksiyalarla təsvir olunur.



Burada təsvir olunan reaksiyalardan ikincisi həmçinin defektin strukturunun dəyişməsi ilə müşaiyət olunur. (1) və (2) reaksiyalarından alınan neytral defektlər paramaqnit olduğundan həm optik udulma prosesində həm də EPR siqnalının yaranmasında özünü göstərir. Tədqiq olunan nümunələrdə yüklü defektlərin strukturunun və yük halının dəyişməsi onlarda müşahidə olunan fotoluminesensianın kvant effektivliyinin dəyişməsini asaslı sürətdə müəyyənlenəşdirir. Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, şüşəvari halkogenid yarımkəciriçi maddələrdə fotoluminesensiya digər metastabil effektlər(zonadaxili udulma, foto EPR) kimi, defektlərin yük halının dəyişməsi ilə bağlıdır.

Alınmış nəticələri izah etmək üçün halkogenid şüşəvari yarımkəciriçilərin (HŞY) quruluş xüsusiyyətlərinə nəzər salmaq lazımdır. Tədqiqatlar göstərir ki, belə maddələr elastiklik və quruluş xüsusiyyətlərinə görə iki qrupa bölünür. Birinci qrup maddələr çox mütəhərrik rabitələrə malik olduğundan onlarda nizamsız oblastların formalashası quruluşun pozulmasına getirib çıxarmır. İkinci qrupa isə daha stabil və sərt quruluşa malik maddələr daxildir. Belə maddələrə müxtəlif modifikatorların daxil edilməsi onlarda yüksək koordinasiya ədədli mikroblastların, yəni bir-birindən atomların sıxlığı az olan oblastlarla ayrılmış nizamlı quruluşa malik oblastların yaranmasına səbəb olur. Bunun nəticəsində müxtəlif mikroblastlar arasında hündürlüyü yüklü mərkəzlər idarə olunan potensial çəpərlər əmələ gelir. Əger nəzərəalsaq ki, samarium atomları kiçik konsentrasiyalarda əsasən maddədəki boş yerləri dolduraraq sıxlığın deficitliyi hesabına yaranan qeyri bircinsliyi aradan qaldırır və eyni zamanda kimyəvi aktiviyi nəticəsində Se-As-Te və Se-As-S -in komponentləri ilə kimyəvi əlaqə yaradaraq qırılmış rabitələrin sayını və yürüklük yarığında yüklü defektlərlə (U-mərkəzlər) əlaqədar olan lokal halların konsentrasiyasını azaldır,

bu da müxtəlif mikroblastlar arasında rabiənin və bütövlükde nizamlı şəbəkənin yaranmasına səbəb olur. Büyük konsentrasiyalarda isə samarium atomları Sm^{+3} ionları şəklində bütün matrisdə paylanaraq yürüklük yarığında yeni lokal halların yaranmasına və həmçinin elektrostatik potensialın fluktasiyasının güclənməsinə səbəb olur. Diger tərəfdən yüksək defektler modelinə görə Sm^{+3} ionları məxsusi yüksək defektlerin konsentrasiyasını dəyişdirməli, yəni D^+ mərkəzlərin sayını azaltmalı, D^- mərkəzləri isə artırmalıdır. Doğrudan da söylənilən fikirlər təcrübədə öz təsdiqini tapmışdır. Beləki, şək.2 və şək.3-dən göründüyü kimi, samarium aşqarının nisbetən böyük konsentrasiyalarında optik udulma əmsalının qiyməti artır. Beləliklə, samarium atomlarının kimyəvi aktivliyi və özlərini yüksək mərkəzlər (Sm^{+3}) şəklində bürüzə vermesi optik udulma əmsalının Urbax udulma oblastındaki qiymətinə, həmin oblastdan təyin olunan xarakteristik enerji parametrinin qiymətinə və o cümlədən yüksək defektlerin konsentrasiyasına monoton olmayan xarakterli təsir göstərməsinə səbəb olur. Bütün bu amillərin birgə təsiri Sm aşqarı atomlarının konsentrasiyasının müəyyən qiymətlərində ($Se\text{-}As\text{-}Te:Sm_{01}$, $Se\text{-}As\text{-}S:Sm_{0.5}$) HSY materiallarının şəffaflaşması (optik udulma spektrinin zəif və Urbax udulma oblastlarında) ilə özünü göstərir. Alınmış nəticələr onu göstərir ki, aşqarın konsentrasiyasından asılı olaraq tədqiq olunan şüəvari halkogenid yarımkəcərici maddələrin şəffaflığını artırmaq mümkündür ki, bu da lifli optik qurğularda onların tətbiq imkanını artırır. Optik dalğa ötürücü qurğularının əsas keyfiyyət göstəricisi şüalanma itkisinin qiyməti ilə müəyyən olunur. Şüalanma itkisi isə, alınmış nazik təbəqəli nümunədə optik udulma, maddənin həcmində işığın səpilməsi, nümunənin səthinin qeyri bircinsliyi ilə bağlıdır. İlk zamanlar optik dalğa ötürücülərində oksid şüəsələr (Bi_2O_3, Ti_2O, PbO) tətbiq olunurdu. Lakin informasiya texnologiyalarının, xüsusilə də internet vasitəsilə rabiənin müasir tələblərə (itkisiz, informasiyanın sürətli ötürülməsi) uyğun gəlməsi üçün optik liflərin və ötürücülərin oksid şüəsələr əsasında hazırlanması qənaətbəxş deyildir. Tədqiqatlar göstərir ki, kvars şüəsələr yalnız 1,7 mkm-ə kimi dalğaları az itki ilə ötürə bilir. Lakin, tədqiq etdiyimiz halkogenid şüəsələr infraqırmızı spektrin $\lambda=1\div18$ mkm oblastında yüksək şəffaflığa malikdir.

2 Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli)
(burada doldurməli)

3 Hesabat dövründə alınmış elmi nəticələr (onların yenilik dərəcəsi, elmi və təcrubi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstərilməlidir)

ƏSAS NƏTİCƏLƏR:

- 1) Gösterilmişdir ki, $Se\text{-}As\text{-}Te$ və $Se\text{-}As\text{-}S$ şüəvari halkogenid yarımkəcərici sistemlərində samarium aşqarları konsentrasiyanın artması ilə önce samarium atomları şəklində yüksək koordinasiyalı struktur elementlərin əmələ gətirdiyi mikroblastların sərhədlərində toplanaraq, kimyəvi aktivliyi hesabına müxtəlif mikroblastlar arasında rabiə yaradır və nümunələrin qeyri bircinsliyini azaldır, daha sonra isə şüəvari matrisanın bütün həcmində paylanaraq, yüksək defektler modelinə əsasən D^+ və D^- mərkəzlərinin konsentrasiyasını dəyişir;
- 2) Müəyyən olunmuşdur ki, samariu aşqarlarının $Se\text{-}As\text{-}Te$ və $Se\text{-}As\text{-}S$ HSY materiallarının optik udma əmsalına (şəffaflığa), Urbax udulmasının xarakteristik enerjisine və yüksək defektlerin (U^- -mərkəzlərin) konsentrasiyasına təsiri monoton olmayan xarakterə malikdir. $Se\text{-}As\text{-}Te:Sm_{01}$, $Se\text{-}As\text{-}S:Sm_{0.5}$ tərkibli maddələr maksimum şəffaflığa malikdir.
- 3) Gösterilmişdir ki, müxtəlif zaman müddətlərindən sonra $Se\text{-}As\text{-}Te$ və $Se\text{-}As\text{-}S$ şüəvari halkogenid yarımkəcərici nazik təbəqələrinin ölçülən Rentgen spektrlərində amorf fazadan kristal fazaya kecid müşahidə olunmur.

- 4) Göstərilmişdir ki, kristallaşmaya qarşı davamlığı hesabına stabil elektron xassələrinə və yüksək şəffaflığa malik Se-As-Te:Sm_{0.1}; Se-As-S:Sm_{0.5} tərkibli şüşəvari materiallar infraqırmızı oblastda işləyən işqötürüclər (fiberlər) üçün yararlıdır.

Alınmış təcrubi nəticələr həm nadir torpaq elementi aşqarı atomlarının şüşəvari halkogenid yarımkəciriçi maddələrdə elektron xassələrini idarə edən yüklü D⁺ və D⁻ defektlərin (U-mərkəzlərin) konsentrasiyasına təsir mexanizminin müəyyənləşdirilməsi məqsədilə elmi əhəmiyyətə malikdir həm də, onların fiber optik lazerlərdə tətbiq imkanlarının aşkar olunmasında mühüm rol oynayır.

- Layihə üzrə elmi nəşrlər (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmallar, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə, 4 uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiq olaraq göstərilməlidir) (*surətlərini kağız üzərində və CD şəklində əlavə etməli!*)

Tədqiq olunan maddələrin optik xassələrinə dair iki məqalə «Journal optoelectronics and advanced materials» və «Физика и техника полупроводников» jurnalına nəşr olunmaq üçün göndərilmişdir.

- 5 İxtira və patentlər, səmərələşdirici təkliflər
(burada doldurmali)

- 6 Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstərilməlidir)
(burada doldurmali)

- 7 Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)
(burada doldurmali)

- 8 Layihə üzrə digər tədbirlərdə iştirak
(burada doldurmali)

- 9 Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq)
(burada doldurmali)

- 10 Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məmulatları
(burada doldurmali)

- 11 Yerli həmkarlarla əlaqələr

1

(burada doldurmali)

1

Xarici həmkarlarla əlaqələr

Layihəyə təqdim olunan maddələr üzərində gələcəkdə digər təcrübələrin aparılması üçün Rusiya elmlər akademiyasının A.F.İoffe adına Fizika-texnika institutunun əməkdaşları (К.Д. Цендин və Л.П. Казакова) ilə birgə razılıq əldə olunmuşdur.

1

Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa)

3

Bir nəfər doktoranta layihə mövzusu üzrə mövzu təsdiq olunmuş və təcrübələrin yerinə yetirilməsində fəal iştirak edir.

1

Sərgilərdə iştirak (əgər baş tutubsa)

4

(burada doldurmali)

1

Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa)

5

(burada doldurmali)

1

Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir)

6

(burada doldurmali)

SİFARIŞÇİ:

Elmin İnkışafı Fondu

Baş məsləhətçi

Həsənova Günel Cahangir qızı

(imza)

" " 201 -ci il

Dəsəmənova X. /Kəsəb/

Baş məsləhətçi

İCRAÇI:

Layihə rəhbəri

Mehdiyeva Səlimə İbrahim qızı

Kəv

(imza)

" " 201 -ci il



Z 2012-ci il

Babayeva Ədilə Əli qızı



(imza)

"—" 201-ci il





AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi
məqsədi ilə qrantların verilməsi üzrə
2011-ci ilin 1-ci müsabiqəsinin (EIF-2011-1(3)) qalibi olmuş
və yerinə yetirilmiş layihə üzrə

ALINMIŞ NƏTİCƏLƏRİN ƏMƏLİ (TƏCRÜBİ) HƏYATA KEÇİRİLMƏSİ VƏ LAYİHƏNİN NƏTİCƏLƏRİNDƏN GƏLƏCƏK TƏDQİQATLARDA İSTİFADƏ PERSPEKTİVLƏRİ HAQQINDA MƏLUMAT VƏRƏQİ (Qaydalar üzrə Əlavə 16)

Layihənin adı: Lifli optik lazerlər üçün perspektiv olan çoxkomponentli şüşəvari halkogenid
yarımkeçirici materialların alınması və elektron xassələri

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Mehdiyeva Səlimə İbrahim qızı

Qrantın məbləği: 24 000 manat

Layihənin nömrəsi: EIF-2011-1(3)- 82/2-M-20

Müqavilənin imzalanma tarixi: 1 sentyabr 2011-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 sentyabr 2011-ci il – 1 sentyabr 2012-ci il

1. Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi

1 Layihənin əsas əməli (təcrübi) nəticələri, bu nəticələrin məlum analoqlar ilə müqayisəli
xarakteristikası

Tədqiqatlar göstərir ki, kvars şüşəvarı yalnız $1,7 \text{ mkm}^{-1}$ kimi dalğaları az itki ilə ötürür bilir. Lakin, tədqiq
etdiyimiz halkogenid şüşəvar (Se-As-Te, Se-As-S) infraqırmızı spektrin $\lambda=1\div18 \text{ mkm}$ oblastında yüksək şəffaflığa
malikdir.

2 Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi haqqında məlumat (istehsalatda
tətbiq (tətbiqin aktını əlavə etməli); tədris və təhsildə (nəşr olunmuş elmi əsərlər və s. – təhsil
sisteminə tətbiqin aktını əlavə etməli); bağlanmış xarici müqavilələr və ya beynəlxalq layihələr
(kimlə bağlanıb, müqavilənin və ya layihənin nömrəsi, adı, tarixi və dəyəri); dövlət
programlarında (dövlət orqanının adı, qərarın nömrəsi və tarixi); ixtira üçün alınmış

patentlərdə (patentin nömrəsi, verilmə tarixi, ixtiranın adı); və digərlərində

(burada doldurmali)

2. Layihənin nəticələrindən gələcək tədqiqatlarda istifadə perspektivləri

Nəticələrin istifadəsi perspektivləri (fundamental, tətbiqi və axtarış-innovasiya yönü elmi-tədqiqat layihə və programlarında; dövlət programlarında; dövlət qurumlarının sahə tədqiqat programlarında; ixtira və patent üçün verilmiş ərizələrdə; beynəlxalq layihələrdə; və digərlərində)

(burada doldurmali)

SİFARIŞÇI:


Elmin İnkışafı Fondu

Baş məsləhətçi

Həsənova Günel Cahangir qızı

(imza)

" " 201-ci il



Baş məsləhətçi

Babayeva Ədilə Əli qızı



(imza)

"2" 08 2012-ci il

İCRAÇI:

Layihə rəhbəri

Mehdiyeva Səlimə İbrahim qızı



(imza)

"7" 23 gust 2012-ci il



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə
2011-ci ilin 1-ci müsabiqəsinin (EIF-2011-1(3)) qalibi olmuş
və yerinə yetirilmiş layihə üzrə

ALINMIŞ ELMİ MƏHSUL HAQQINDA MƏLUMAT (Qaydalar üzrə Əlavə 17)

Layihənin adı: Lifli optik lazerlər üçün perspektiv olan çoxkomponentli şüşəvari halkogenid
yarımkeçirici materialların alınması və elektron xassələri

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Mehdiyeva Səlimə İbrahim qızı

Qrantın məbləği: 24 000 manat

Layihənin nömrəsi: EIF-2011-1(3)- 82/2-M-20

Müqavilənin imzalanma tarixi: 1 sentyabr 2011-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 sentyabr 2011-ci il – 1 sentyabr 2012-ci il

1. Elmi əsərlər (sayı)

Tamlıq dərəcəsi

Nö

Çapa qəbul

Çapa göndərilmiş

Dərc olunmuş

olunmuş və ya

çapda olan

Elmi məhsulun növü

1. Monografiyalar

həmçinin, xaricdə çap olunmuş;

2. Məqalələr

İki ədəd

həmçinin xarici nəşrlərdə

3. Konfrans materiallarında
məqalələr

O cümlədən, beynəlxalq konfras
materiallarında

4. Məruzələrin tezisləri

həmçinin, beynəlxalq tədbirlərin
toplusunda

5. Digər (icmal, atlas, kataloq və s.)

2. İxtira və patentlər (sayı)

Nö	Elmi məhsulun növü	Alınmış	Verilmiş	Ərizəsi verilmiş
1.	Patent, patent almaq üçün ərizə			
2.	İxtira			
3.	Səmərələşdirici təklif			

3. Elmi tədbirlərdə məruzələr (sayı)

Nö	Tədbirin adı (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s.)	Tədbirin kateqoriyası (ölkədaxili, regional, beynəlxalq)	Məruzənin növü (plenar, dəvətli, şifahi, divar)	Sayı
1.				
2.				
3.				

SİFARIŞÇI:

Elmin İnkişafı Fondu


İCRAÇI:

Baş məsləhətçi

Həsənova Günel Cahangir qızı

Layihə rəhbəri

Mehdiyeva Səlimə İbrahim qızı



(imza)

"7" 03 gənt 2012-ci il

"7" 03 gənt 2012-ci il


Baş məsləhətçi
Babayeva Ədilə Əli qızı



(imza)

" " 2012-ci il